

AZƏRBAYCAN RESPUBLİKASI  
ENERGETİKA NAZİRLİYİNİN KOLLEGIYASI

**Q Ə R A R**

№ 6

**Bakı şəhəri**

**“17” noyabr 2014-cü il**

**Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti  
İdarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında**

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.5-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

**qərara alır:**

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).
2. Hüquqi münasibətlər şəbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

**Kollegiyanın sədri,  
Azərbaycan Respublikasının  
energetika naziri**

**Natiq Əliyev**

**Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti  
İdarəsinin yerli bölmələri haqqında**

**ƏSASNAMƏ**

**1. Ümumi müddəalar**

1.1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Yerli bölmələri (bundan sonra – Yerli bölmə) Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin (bundan sonra – İdarənin) dövlət enerji nəzarətini həyata keçirən yerli bölmələrdir və əsas vəzifəsi elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında, elektrik və istilik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində (bundan sonra - müvafiq sahədə) enerji resurslarından səmərəli istifadə olunmasında təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsində, Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və müvafiq sahədə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

1.2. Yerli bölmələr öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) əmr, sərəncam və qərarlarını, Dövlət Enerji Nəzarəti İdarəsinin əsasnaməsini, əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Yerli bölmələri öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Yerli bölmə üzərində Nazirliyin, İdarənin və özünün adı həkk olunmuş möhürə, müvafiq ştamlara, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin, İdarənin və özünün adı həkk olunmuş, elektron ünvanı göstərilən blanklara malikdir.

1.5. Yerli bölmənin vəzifəli şəxsləri Nazirlik tərəfindən müəyyən olunmuş vahid nümunəvi vəsiqəyə malik olurlar.

1.6. Yerli bölmənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.

## **2. Yerli bölmənin fəaliyyət istiqamətləri**

2.1. Yerli bölmənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən enerji resurslarından səmərəli istifadənin, təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsinə nəzarət edir;

2.1.2. müvafiq sahədə Azərbaycan Respublikası qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik və istilik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə araşdırmalar aparır və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görür;

2.1.3. elektrik və istilik enerjisi ilə təchizatın subyektləri arasında yaranan mübahisəli məsələləri araşdırır və müvafiq tədbirlər görür.

## **3. Yerli bölmənin vəzifələri**

3.1. Yerli bölmə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Yerli bölmə müvafiq sahədə aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

3.1.1.1. fəaliyyətdə olan, tikilən, yenidən qurulan, təmir olunan, sazlanan enerji qurğularında elektrik və istilik enerjisindən istifadə, elektrik və istilik qurğularının quraşdırılması, elektrik şəbəkələrinin qorunması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına;

3.1.1.2. enerji qurğularının tikintisində, yenidən qurulmasında, təmir və sazlama işlərinin aparılmasında, layihə sənədlərinin və texniki şərtlərinin tələblərinə əməl olunmasına;

3.1.1.3. elektrik və istilik şəbəkələrində baş verən qəza, yaxud işdə imtinaların düzgün araşdırılmasına, qeydiyyatının aparılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

3.1.1.4. elektrik və istilik enerjisi üçün müəyyən edilmiş keyfiyyət normalarına əməl olunmasına, elektrik və istilik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə;

3.1.1.5. reaktiv gücün kompensasiyasının müvafiq təlimatlara əsasən optimal səviyyəsinin təmin olunmasına;

3.1.1.6. istehlak olunan elektrik və istilik enerjisinə görə hesablaşmaların Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq sayğaclar vasitəsilə aparılmasına;

3.1.1.7. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanunu və elektrik enerjisindən istifadə qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada istehlakçılara elektrik enerjisinin verilməsinin dayandırılmasına;

3.1.1.8. enerji resurslarından israfçılığa yol vermədən, səmərəli və qənaətlə istifadə olunmasına;

3.1.1.9. dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerji təchizatı müəssisələri tərəfindən elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması təsdiq edilmiş texnoloji sərfiyyat (texniki itki) tapşırıqlarına əməl olunmasına, onun azaldılması məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

3.1.1.10 Dövlət elektroenergetika müəssisələrində, müstəqil enerji istehsalçılarında enerji istehsalına sərf olunan yanacaq normalarının azaldılması məqsədi ilə görülən tədbirlərin həyata keçirilməsinə;

3.1.1.11. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerji təchizatı müəssisələrində, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunmasına;

3.1.1.12. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarında istehsal edilən, ötürülən elektrik və istilik enerjisinin hesabatının, həmçinin dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, müstəqil enerji istehsalçısı ilə enerji təchizatı müəssisəsi arasında, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik və istilik enerjisinə görə hesablaşmaların uçot və ölçü cihazları vasitəsilə düzgün aparılmasına;

3.1.1.13. elektrik və istilik enerjisinə görə hesablaşmaların mövcud qayda, təlimat və digər hüquqi aktların tələblərinə uyğun təşkil edilməsinə;

3.1.1.14. dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri tərəfindən enerjisistemdə elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar tətbiq edilən məhdudiyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunmasına və yerinə yetirilməsinə;

3.1.1.15. enerjiyə olan tələbatın tam ödənilməsinə təmin etmək üçün təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

3.1.1.16. enerjiden istifadə zamanı ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə;

3.1.2. dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerji təchizatı müəssisələrinin, onların tabeliyində olan qurumların, habelə istehlakçıların (məişət abonentləri istisna olmaqla), enerji təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin elektroenergetika sahəsində əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimini keçirir və onların biliklərini yoxlayırlar;

3.1.3. dövlət elektroenergetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerji təchizatı müəssisələrinin, istehlakçıların yeni və ya yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, enerji təchizatı sxemini dəyişən elektrik və istilik qurğularının enerji təchizatı layihələrini razılaşdırır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24

noyabr tarixli 482 nömrəli qərarı ilə müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı verir; <sup>1</sup>

3.1.4. ~~dövlət elektroenergetika müəssisəsinin yeni elektrik və istilik qurğularının istismara verilməsi üzrə istismarına xüsusi icazə verən işçi komissiyalarının tərkibində iştirak edir;~~ <sup>2</sup>

3.1.5. elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün verilən texniki şərtlər mövcud qaydaların tələblərinə cavab vermədikdə onlara yenidən baxılmasını texniki şərti verən təşkilatdan tələb edir;

3.1.6. enerji təchizatı müəssisələri tərəfindən təqdim olunan dövlət statistik formalı (9 №-li) elektrik enerjisinin istehlakı barədə aylıq hesabatlar əsasında komplekslər üzrə elektrik enerjisi istehlakını təhlil edir;

3.1.7. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində, həmçinin sahibkarlıq subyekti olmayan digər istehlakçılarda (məişət abonentləri istisna olmaqla) yoxlamalar aparılır;

3.1.8. Nazirlikdən, İdarədən və digər orqanlardan daxil olan səlahiyyətinə aid olan məsələlər üzrə hüquqi akt layihələrini hazırlayır və müvafiq qaydada baxılmaq məqsədilə göndərilən hüquqi akt layihələri barədə rəy və təkliflərini təqdim edir;

3.1.9. müəyyən edilmiş qaydada enerjiyə qənaət sahəsində beynəlxalq və qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və təbliğ edir;

3.1.10. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür və cavab hazırlayır;

3.1.11. bu Əsasnamə ilə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı aylıq hesabatları və illik iş planını İdarəyə təqdim edir.

#### **4. Yerli bölmələrin hüquqları**

4.1. Yerli bölmə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən enerji resurslarından səmərəli istifadənin, təhlükəsiz və dayanıqlı istismarın təmin edilməsinə, müvafiq sahəyə dair qanunvericilik normalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;

4.1.2. səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinə (hüquqi, vəzifəli və fiziki şəxslərə):

4.1.2.1. Normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş tələbnamələr vermək;

4.1.2.2. qəza, yangın, habelə işçi heyəti, əhəlinin həyatı üçün təhlükə yaradan halların qarşısının alınması ilə əlaqədar elektrik və istilik qurğularının dərhal enerji şəbəkəsindən açılmasına göstəriş vermək və dövlət müfəttişlərinin (onların xidməti vəsiqələri əsasında) bu qurğulara (məişət abonentinin elektrik və istilik qurğuları istisna olmaqla) günün istənilən vaxtı maneəsiz buraxılması;

4.1.2.3. texniki istismar və təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər hüquqi aktların tələblərinin kobud surətdə pozulması nəticəsində qəza, yanğın, bədbəxt hadisələrin baş verməsinə şərait yaratdıqlarına görə yaxud texniki istismar və təhlükəsizlik texnikası qaydaları, təlimatlar və digər hüquqi aktlar üzrə biliklərin yoxlanılmasından keçməyən enerji təsərrüfatına cavabdeh şəxslərin, mühəndis-texniki heyətin, enerjitexniki heyət işçilərinin elektrik və istilik qurğularındakı işlərdən kənarlaşdırılması barədə tələbnamələr vermək;

4.1.2.4. enerji təchizatı müəssisələrindən elektrik enerjisinin istehlakı barədə aylıq hesabatları tələb etmək;

4.1.2.5. inzibati xətlərin törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat vermək;

4.1.2.6. istehlakçıların, enerji təchizatı müəssisələrinin və dövlət elektroenergetika müəssisələrinin vəzifəli şəxsləri mövcud qayda və qanunların tələblərinə əməl etmədiklərinə görə dəfələrlə verilmiş tələbnamələr yerinə yetirilmədikdə həmin şəxslərin işdə qalıb-qalmamaları barədə rəhbərlikləri qarşısında tələblər qoymaq;

4.1.3. İnzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin səlahiyyətinə aid olan inzibati xətlər haqqında inzibati protokol tərtib etmək və inzibati xəta haqqında işlərə baxmaq;

4.1.4. dövlət elektroenergetika müəssisəsindən, müstəqil enerji istehsalçılarından, enerji təchizatı müəssisələrindən, istehlakçılardan, həmçinin icra hakimiyyəti orqanlarından səlahiyyətinə aid məsələlər üzrə məlumatlar almaq üçün onlara müraciət etmək və məlumatları əvəzsiz olaraq almaq;

4.1.5. dövlət elektroenergetika müəssisələrinin, müstəqil enerji istehsalçılarının fəaliyyəti ilə bağlı İdarəyə təkliflər vermək;

4.1.6. dövlət elektroenergetika müəssisəsində, müstəqil enerji istehsalçılarındakı, enerji təchizatı müəssisələrində, istehlakçılarda enerji resurslarından istifadə, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasında, elektrik şəbəkələrinin qorunmasında və səlahiyyətinə aid digər məsələlər üzrə aşkar edilmiş çatışmazlıqlar və pozuntular haqqında sənədləri, eyni zamanda yerli bölmənin vəzifəli şəxslərinin verdiyi tələbnamələrin icrası təmin edilmədikdə tədbir görülməsi üçün aidiyyəti icra hakimiyyəti və hüquq mühafizə orqanlarına göndərmək;

4.1.7. istehlakçılarda aşkar edilmiş pozuntular barədə enerji təchizatı müəssisəsi tərəfindən tərtib edilmiş aktlar mövcud qaydaların tələblərinə uyğun olmadıqda onlara yenidən baxılması barədə qərar verir;

4.1.8. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmədə iddiaçı, cavabdeh və üçüncü şəxs qismində iştirak etmək;

4.1.9. fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək.

## **5. Yerli bölmələrin fəaliyyətinin təşkili**

5.1. Yerli bölmə İdarəyə tabedir.

5.2. Yerli bölmənin adı, strukturu, ştat cədvəli, həmçinin dövlət enerji nəzarətinin həyata keçirildiyi inzibati ərazi vahidlərinin dairəsi Azərbaycan Respublikasının Energetika Naziri (bundan sonra - Nazir) tərəfindən müəyyən edilir.

5.3. Yerli bölməyə Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. Yerli bölmənin rəisi yerli bölməyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Yerli bölmənin rəisinin Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini var.

5.5. Yerli bölmənin rəisinin müavini ona yerli bölmə rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.6. Yerli bölmənin inzibati vəzifə tutan dövlət qulluqçuları (rəis və rəis müavini istisna olmaqla) Nazirlə razılaşdırmaqla, yardımçı vəzifə tutan dövlət qulluqçuları isə birbaşa İdarə rəisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.

5.7. Yerli bölmənin rəisi:

5.7.1. Yerli bölmənin işini təşkil edir və ona rəhbərlik edir;

5.7.2. qanunvericiliyə uyğun olaraq əmr, sərəncam yazılı göstərişlər verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.7.3. Yerli bölmənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan göstərişlərini ləğv edir;

5.7.4. Yerli bölmənin fəaliyyəti ilə bağlı illik iş planını İdarə ilə razılaşdırmaqla təsdiq edir;

5.7.5. Yerli bölmənin icraatında olan inzibati xətlər haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır;

5.7.6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərində Yerli bölmənin işçiləri tərəfindən aparılan yoxlamaların yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olunan sənədlərə) baxılmasının nəticələri üzrə qərarlar çıxarır;

5.7.7. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.7.8. Yerli bölmənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün İdarəyə təqdimatlar verir;

5.7.9. Yerli bölməni təmsil edir.

5.8. Yerli bölmənin rəisinin müavini yerli bölmənin icraatında olan inzibati xətlər haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır.

5.9. Yerli bölmənin rəisi və onun müavini enerji nəzarəti üzrə böyük dövlət müfəttişləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi inzibati vəzifələri tutan digər əməkdaşları isə enerji nəzarəti üzrə dövlət müfəttişləridirlər.

5.10. Enerji nəzarəti üzrə böyük dövlət müfəttişləri və enerji nəzarəti üzrə dövlət müfəttişləri:

5.10.1. təsdiq edilmiş illik iş planına və müvafiq iş bölgüsünə əsasən müvafiq sahədə fəaliyyət göstərən subyektlərdə yoxlamalar aparır və nəticələrini aktla rəsmiləşdirir;

5.10.2. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər verir və onların icrasını təmin etmək üçün tədbirlər görür;

5.10.3. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər alır;

5.10.4. inzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edir;

5.10.5. bu Əsasnamədən irəli gələn və səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5.11. Yerli bölmənin vəzifəli şəxslərinin verdiyi yazılı göstərişlərə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, enerji təchizatı subyektləri (hüquqi, vəzifəli və fiziki şəxslər) tərəfindən əməl edilməlidir.



## QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. [07 dekabr 2016-cı il tarixli 05 nömrəli](#) Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı

## QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

---

<sup>1</sup> [07 dekabr 2016-cı il tarixli 05 nömrəli](#) Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə"nin 3.1.3-cü yarımbənddə “, **onların istismara buraxılmasına xüsusi icazə**” sözləri “**və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli qərarı ilə müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı**” sözləri ilə əvəz edilmişdir.

<sup>2</sup> [07 dekabr 2016-cı il tarixli 05 nömrəli](#) Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbənd ləğv edilmişdir.